

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

“Təsdiq edirəm”

Rektor, professor

Mustafa Babanlı

« » 2021

İxtisas: 050618-“Kimya mühəndisliyi”

Təhsil müddəti 5 il (qiyabi)

TƏDRİS PLANI
(bakalavriat səviyyəsi üçün)
I.TƏDRİS PROSESİNİN QRAFİKİ

Kurslar	sentyabr			oktyabr				noyabr				dekabr			yanvar				fevral			mart			aprel			may				iyun			iyul				avqust					
	06	13	20	04	11	18	25	01	08	15	22	06	13	20	03	10	17	24	07	14	21	07	14	21	04	11	18	01	08	15	22	06	13	20	04	11	18	25	01	08	15	22		
	12	19	26	10	17	24	31	07	14	21	28	12	19	26	09	16	23	30	13	20	27	13	20	27	10	17	24	08	15	22	29	12	19	26	10	17	24	31	07	14	21	28		
I								/	/										::			/	/																					
II								/	/										::			/	/																					
III								/	/	/									::			/	/	/																				
IV								/	/	/									::			/	/	/																				
V								/	/	/									::	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X	X

Şərti işarələr: Sərbəst hazırlıq Fərdi qrafikə uyğun kafedralar tərəfindən aparılan dərslər İmtahan sessiyası Təcrübə Yekun Dövlət Attestasiyası

II. TƏDRİS PROSESİNİN PLANI

Sıra №-si	Fənlərin kodu	Fənlərin adı	Kreditin sayı	Ümumi saatlar	Auditoriya-dan kənar saatlar	Auditoriya saatları	O cümlədən			K.İ.	Prerekvizit (öncə tədrisi zəruri olan) fənlərin şifri	Korekvizit (tədrisi paralel nəzərdə tutulan) fənlərin şifri	Kurslar
							Mühazirə	Seminar-məşğələ	Laboratoriya				
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	
	HF-B00	Humanitar fənlər	30	900	776	124	28	96					
1	HF-B01	Azərbaycan tarixi	5	150	132	18	12	6				1	
2	HF-B02	Xarici dildə işgüzar və akademik kommunikasiya:General English-Ümumi ingilis dili	4	120	102	18		18				1	
3	HF-B03	Xarici dildə işgüzar və akademik kommunikasiya:Speech Practice-Nitq vərdişlərinin inkişaf etdirilməsi	4	120	102	18		18				1	
4	HF-B04	Xarici dildə işgüzar və akademik kommunikasiya:Akademik lüğət və oxu vərdişləri	3	90	76	14		14				2	
5	HF-B05	Xarici dildə işgüzar və akademik kommunikasiya:Social Communication Skills-Sosial ünsiyyət fəaliyyəti	4	120	102	18		18				2	
6	HF-B06	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	4	120	106	14		14				1	
		Seçmə fənlər											
7	HFS-B07	Blok I: 1) Fəlsəfə; 2) Sosiologiya; 3)Hüququn əsasları; 4) Məntiq; 5)Etika və estetika; 6)Multikulturalizmə giriş	3	90	76	14	10	4				2	
8	HFS-B08	Blok II: 1) İnformasiya texnologiyaları (ixtisas üzrə); 2)İnformasiyanın idarə edilməsi; 3)Sahibkarlığın əsasları və biznesə giriş; 4) Politologiya	3	90	80	10	6	4				3	
	İPF-B00	İxtisasın (proqramın) peşə hazırlığı fənləri	120	3600	3152	386	211	93	82				
9	İPF-B01	Analitik həndəsə və xətti cəbr	6	180	166	14	8	6				1	
10	İPF-B02.1	Riyazi analiz I	6	180	166	14	8	6				1	
11	İPF-B02.2	Riyazi analiz II	5	150	136	14	8	6		İPF-B02.1		2	
12	İPF-B03	Tətbiqi riyaziyyat	4	120	102	18	10	8				2	
13	İPF-B04	Ümumi kimya I	6	180	160	20	8	6	6			1	
14	İPF-B05	Ümumi kimya II (Qeyri-üzvi kimya)	6	180	162	18	10		8			1	
15	İPF-B06	Üzvi kimya	6	180	160	20	12		8			2	
16	İPF-B07	Fizikanın əsasları	6	180	158	22	10	6	6			2	
17	İPF-B08	Kimya mühəndisliyinə giriş	4	120	102	18	8	5	5			1	
18	İPF-B09	Materiallar haqqında elm	4	120	108	12	8		4			3	
19	İPF-B10	Kimyəvi termodinamikanın əsasları	9	270	180	27	16	6	5			3	
20	İPF-B11	Kimyəvi reaksiyaların mühəndisliyi	6	180	163	27	16	6	5	İPF-B10		3	
21	İPF-B12	Analitik kimya və instrumental analiz	7	210	192	18	10		8			2	
22	İPF-B13	Texniki layihələndirməyə giriş	9	270	243	27	18		9			3	
23	İPF-B14	Kütlənin və istiliyin transferi	5	150	136	14	8	6				4	
24	İPF-B15	Maye mexanikası	3	90	76	14	8	6				4	
25	İPF-B16	Separasiya prosesləri	4	120	106	14	8	6				4	
26	İPF-B17	Kimya mühəndisliyində qurğuların texnoloji əməliyyatları	5	150	132	18	10	8				4	
27	İPF-B18	Kimya mühəndisliyində riyazi modeləşmə	4	120	102	18	10	8				4	
28	İPF-B19.1	Kimya mühəndisliyi laboratoriyası I	4	120	102	9			9			3	
29	İPF-B19.2	Kimya mühəndisliyi laboratoriyası II	4	120	111	9			9	İPF-B19.1		3	
30	İPF-B20	Kimyəvi proseslərin layihələndirilməsi	4	120	108	12	8	4				5	
31	İPF-B21	Mükli müdafiə	3	90	81	9	9					3	

	İPFS-B00	Peşə hazırlığı seçmə fənləri	60	1800	1624	176	99	37	40				
32	İPFS-B01	Blok I 1) Tətbiqi fizika; 2) Kvant fizikası	9	270	256	14	8		6				2
33	İPFS-B02	Blok II 1) Polad, ferroarintilər və nəcib metalların müasir istehsal texnologiyası; 2) Sənaye enerji texnologiyası; 3) Əmtəə neft məhsulları	8	240	222	18	12	6					5
34	İPFS-B03	Blok III 1) Keramik və yapışdırıcı materialların kimyəvi texnologiyası; 2) Polimerlərin kimyası və fizikası; 3) Neft kimyası	9	270	243	27	15	6	6	K.İ.			4
35	İPFS-B04	Blok IV 1) Şüşə və sitalların kimyəvi texnologiyası; 2) Üzvi maddələrin kimyəvi texnologiyası; 3) Alternativ yanacaqların alınması texnologiyaları	8	240	213	27	15	6	6	K.İ.			4
36	İPFS-B05	Blok V 1) Elektrokimyəvi istehsalların texnologiyası; 2) Makromolekulların kimyəvi texnologiyası; 3) Karbohidrogen qazlarının emal texnologiyası	6	180	158	22	10	6	6				4
37	İPFS-B06	Blok VI 1) Mineral gübrələrin kimyəvi texnologiyası; 2) Biopolimerlər; 3) Neft məhsullarının təmizlənmə texnologiyası	6	180	162	18	12		6				5
38	İPFS-B07	Blok VII 1) Qeyri-üzvi turşular, əsaslar, duzlar və qazların kimyəvi texnologiyası; 2) Polimerlərin emalı və tətbiqi; 3) Neft emalının termokatalitik prosesləri	6	180	158	22	10	6	6	K.İ.			3
39	İPFS-B08	Blok VIII 1) Konstruksiya materialların texnologiyası; 2) Yüksəkmolekullu birləşmələr əsasında korroziyaya qarşı örtüklərin texnologiyası; 3) Yanacaqların və sürtgü yağların kimmotologiyası	5	150	136	14	10		4				5
40	İPFS-B09	Blok IX 1) Texniki ingilis dili; 2) Klassik və qeyri-səlis məntiq	3	90	76	14	7	7					4

III. VAXT BÜDCƏSİ (həftələrlə)

Kurslar	Sərbəst hazırlıq	Fərdi qrafikə uyğun kafedralar tərəfindən aparılan dərslər	İmtahan sessiyası	Təcrübə	Dövlət yekun attestasiyası	Cəmi
I	26	4	2	-	-	32
II	26	4	2	-	-	32
III	24	6	2	-	-	32
IV	24	6	2	-	-	32
V	8	3	1	14	6	32
Cəmi	108	23	9	14	6	160

V. TƏDRİS PROSESİNİN GÖSTƏRİCİLƏRİ

Semestr	1	2	3	4	5	6	7	8	9	Təcrübə	Buraxılış işinin hazır. və müdafiə.	Cəmi
Kreditlərin sayı	20	25	23	24	23	25	23	24	23	21	9	240
İmtahanların sayı	4	5	5	4	5	4	5	4	4	-	-	40

Təqdim edənlər:

- Tədris işləri üzrə prorektor dosent Q.Ə.Məmmədov
- Tədris işləri üzrə prorektorun əlavə təhsil üzrə müavini dosent H.B.Hüseynov
- Kimya texnologiya fakültəsinin dekani professor S.Ə.Məmmədخانova
- “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri dosent N.T.Əliyeva